



■ Bədirxan ƏHMƏDLİ  
professor

1 iyul 2017

WWW.KASPI.AZ

DÜŞÜNCE

18

Çağdaş ədəbiyyatımızın nümayəndəsi Rafiq Yusifoğlunun yaradıcılığı çox tərəflidir; şair, ədəbiyyatşunas, publisist kimi zəngin ədəbi yol keçib. 80-ci illərdən bəri ədəbiyyatşunaslıq yollarımız bərabər yürüyüb, indi də Dissertasiya Şurasında tez-tez görüşürük. Həm də ali məktəbdə çalışır, necə deyərlər, burada çalışdinsa, gerək tələbələri də nəzərə alasan. Bu cəhətdən Rafiq Yusifoğlu tələbələrinə borclu qalmayıb, çoxlu program, dərslik və dərs vəsaitləri yazıb. Son on beş ilde onun "Ədəbiyyatşunaslığıñ əsasları" (2001, 2005), "Uşaq ədəbiyyati" (2002, 2006), "Müsəir ədəbi proses və ədəbi tənqid" (2004), "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" (2010), "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" (2016) kimi son dərəcə gərəkil dərslik və monoqrafiyaları neşr olunub. Doğrusu, onun ədəbiyyatşunaslıq sahəsindəki araşdırılmalarının niyə diqqətdən kənarda qaldığını kəsinləşdirə bilmirəm. Hər halda bunu ədəbiyyatşunaslığımızın ayağına yazmaq lazımlı gəlir. Bu üzdən mən də onun zəngin ədəbiyyatşunaslıq fəaliyyətini və bu sahədə gördüyü işləri qiymətləndirməyi düşünürüm. Lakin Rafiq həm də şairdir, özü də yaradıcılığa poeziya ilə başlayıb və düz əlli

zaman gedə bilmədiyi torpağı yuxusunda görür. Başqa bir şeirində "Biz bütün arzulara yuxuda çatmayı çox sevirik..." fikri də burada yerinə düşür. Yuxuda görmək, ona əlinin çatmaması deməkdir, ona qovuşmaq istəyini eks etdirməkdir. Lakin nə yaşıq ki, şair (tekce şairim!) hələ bu imkandan məhrumdur:

*Şimşək oynayırdı bulud içində,  
Külək işardirdı kül altda közü.  
Dağlar dayanmışdı sükit içində,  
Rəyhanın, Qışrağın dolmuşdu gözü.*

*Kimsə eşitməsin qoy ahlarımi,  
Ruhuma şəfəqlər səpirdi, Allah.  
Ot basan cığırlar ayaqlarımi  
Necə qucaqlayıb öpürdü, Allah?*

R.Yusifoğlunun şeirlərinin özəlliyi də ondadır ki, strukturu sadə bir detal üzərində qurulur; bu detaldə yaşıadiği ovqatı, içində aldığı düşüncəni söyləyir və mütləq şəkildə onu həyatla, yaşımla bağlayır. Şeirlər duyğu və həyacanların təsvirində asılıdır, çox qisa da ola bilir, ya da uzağı beş-altı bənddə özünü ifadə edir. Bu şeirlərin hər birinin tarixi var, bu tarix elə şairin duyğularının stenoqramı kimi mənalıdır. Hər şeyin bir yaranışı olduğunu kimi, duyğuların, yaştılardan da bir

rində uçuşan qağayıların dəniz sevgisi son dərəcə poetik şəkildə verilir:

*Dayazda üzən balıqlar  
arabir düşürler  
pis güne.  
acgöz quşlar  
qəffətan şığıyırlar  
onların üstünə...  
dalğaların üzərində  
ora-bura uçub  
yem gəzir qağayılar  
İlin bütün fəslində...  
Onların da dəniz sevgisi  
qarın sevgisidi, əslində...*

R.Yusifoğlunun "Üçüncü qərinə" kitabında toplanmış şeirlərinin bir çoxu Azərbaycandan kənarda yazılib; İstanbul, Los-Anceles, Dubay və s. Bu şeirlər "Dünyanın o üzü və qurbət nəğmələri" adlanır. Doğrusu, in-diyyedek poeziyamızda bu silsilədən olan şeirlər yazılmışdır. R.Yusifoğlu isə sanki Los-Ancelesdə yazdığı şeirlər qəriblik üzərində qurmayıb. Bunun da müəyyən səbəbi var. Şair tanımadiği bir diyarda oğlu və nevələri tərəfindən qarışanırsa, ona "qərib diyar" deməyə dili gəlmir. Başqa bir şeirində isə bu yerləri öz vətəninə oxşadır və qəriblik hiss etmədiyini dilə getirir. Ümumiyyətlə, bu şeirlərin

tən, gəlirəm!", - deyə lacivərd göylərini heç zaman unutmadığını dileyər, onun budaqda saralıb-solan bir yarpağına belə vurğunluğunu gizlətmir. Şairin poetik düşüncəsində torpaq elə hər yerde torpaqdır, daş elə hər yerde daşdır. Şair özü üçün müyyənlenəşdirir ki, vətən heç də torpaqdan, daşdan ibarət deyilmiş, "Vətəni vətən eləyən, Demə ana dili imiş..."

"Bir dəli sevdadır ömrün mənəsi" başlığı altında toplanan şeirlərdə müəllif sevgi yaşında olmasa da, oxucuya yepeni bir sevgi hissəri, duyğular çələngi təqdim edir. Bu duyğular, əslinde, sevgi yaşının ve sevginin yaşının olmadığını göstərir. Məsələ heç də şairin bu sevgini yaşamasının zəruriliyində deyil, onu necə təsvir etməsindədir. "Bir dəli sevdadır ömrün mənəsi", "Közerdi qəlbimin sənən atəş", "Ürəyim sevgiyə gəldi dile, Dəvet göndərmişdi sanki gəy yerə", "Bir payız gündündə gəldik üz-üzə, Hara baxırdımsa, duşman, çən idi", "Həsrətin ağlatdı dərəni, düzü", "Hicran dumanında ümidi", "Sevgimin yolları direndi dağ", "Çıxməq istəsem də eşq denizindən, Sahilə qoymursan sevda gəmimi", "Ürəkdə ümidi turmurcuqlayıb, Sevgi böyüdükə, dünya dara-

# HƏR ŞEİR HƏYATININ BİR PARÇASI, MƏHQAMIDIR...

ile yaxındır ki, ona sədaqətini ifadə edir. Və bu əlli ilde onun əlliye yaxın şeirlər kitabı çıxb. Bu, demək olar ki, ildə bir kitab edir. Ancaq heç bir kitabında təkrar şeirlər çap etdirməyib, hər zaman oxucuların görüşünə yeni şeirlər gəlib. Sonuncu şeirlər kitabı "Üçüncü qərinə" (redaktoru Mehərrəm Qasımlı, Bakı, 2017) bu günlərdə işıq üzü görüb. Elə mən də fikrimdən daşındıran mehz bu kitab oldu; elmi mətnlərini təhlil edəcəyimi düşündüyüm halda, şeirləri özünü qabağa saldı. Bəlkə də belə daha ədaletli olar; axı Rafiq Yusifoğlu yaradıcılığı şeirlə başlayıb və çağdaş poeziyamızı obraz və obrazılıq, bədii təsvir və ifadə vasitələri, bədii detal, poetik ruh baxımından zənginləşdirib, yeni üslubi çalarlar getirib.

"Üçüncü qərinə"də toplanan şeirlər son iki ilin şeirləridir, yaxşıdır ki, şeirlərin altında zaman və məkanı ifadə edən qeydlər də var; bu şeirlərdə nələr yoxdur; insan həyatının bütün böyük, sırlı, sevincli, kədərlili anları, həyatı, sevgini, sonu anlatmaq və s. Bu şeirlər insana dünyani və kainatı anladır, səni gündelik həyatdan uzaqlaşdırır, həm də həyatın özünü göstərir. O, bu şeirlərindən yeknəsəq bir həyat təsvir etmir, yaşadığımız həyatda görmədiyimiz nəsnələri göstərir. Onun şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və düşünürsen. "Əsl yaşamalı gün indi gəldi", "Bu gecə sübhəcən", "Bir yağış yağır ki...", "Xoş gördük, ömrümüz təzə payızı", "Çox şükür, bulki qış da gördük", "Başımın üstündən ucan durnalar", "Bir qocaman dağam mən", "Yaşamaq lazımdı" və s. onlara şeirində yaşantılarını bütün dəyişik yönleri, çalarları ilə verir. Bu yaşantılar şairin təqdimində yenidir; çünki bu yaşda yaşadıqlarını heç zaman qələmə almayıb, yəqin ki, bundan sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu yaşantılardan biri də doğma torpağı, yurdu, eli-obanı içinde yaşatmaqdır. Deyim ki, R.Yusifoğlu bir vətəndaş kimi narahatlıqlarını həm də yurd sevgisində bürüze verir. Bu yaşda doğma diyarında özünü qərib hiss edən lirik Mən doğulub boy-a-başa çatlığı, lakin heç

yaranışı vardır. Bu yaşantılardan biri "Yaşamaq lazımdı" şeirində ifadə olunub. Oxucu dərhal düşünür: "Kimin, nəyin naminə?" Cəmi altı sətirdən ibarət şeirdə şair yaşam kredosunu və nədən yaşamaq lazımlı olduğunu belə açıqlayır:

*Həyat bizi  
mübarizəyə səsləyir  
açıq-açıqına.  
Yaşamaq lazımdı  
yaxşı adamların xətrinə,  
pis adamların acıqına!*

Yaxud, ilin dəyişməsi nədənsə hamida fəlsəfi düşüncələr oyadır, xatirələr çözələnir, sən sadəcə köhnə ilən yeni iləni keçirən; il dəyişirən nələr dəyişir?

*Küçə həmin küçədi,  
Şəhər həmin şəhərdi,  
Mən həmin mənəm  
Təkcə təqvimdə  
2015-ci ildi...*

Rafiq Yusifoğlunun poetik obrazlarından biri də dənənidir. Onlarla şeiri dənizə həsr edilib, lakin bu şeirlərin hər birində yalnız dənizin təkrarsız obrazını yaratır, həm də onuna həmsəhbət olur, onu əzizləyir, sevir, qorumağa çalışır və hamını buna səsleyir. Bu poetik çağırışda şairin vətəndaşlıq missiyası başlıca yer tutur. "Əlli ildi sebrlə, nəvazişle" əsərlərinə siğal çəkən dənizin boynunda böyük "haqqı-sayı" olduğunu dileyə gətirir. Lakin şairin lirik Məninin dənizi sevənlərden bir fərqi var, "Siz həmisi onun sahilindəsiniz, mən isə qoyundan": "Tənha qoymayacam", "Dənizdə səhər", "Dəniz duyar", "Dəniz, sahil, ləpədöyən", "Dəniz sevgisi", "Dəniz sahildən başlayıb", "Qağayıların dəniz sevgisi" və s. onlara şeirində dəniz müxtəlif çalarlardan təsvir edilir. Bu şeirlər insanla dənizin söhbəti kimi yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq göstərilir; onu tənha qoymaq istəmir, Dünya "isti-dən od tutub yananda", "suları saxtadan donanda" onun yanında olur. Şairin dənizi də insan kimi duyar, hiss edir, üzüyür... İl boyu dəniz üzə-

qurbət başlığı altında verilməsinə baxmayaraq qurbətçilik, demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair bu yerləri gezərkən belə, heç zaman vətənini, elini unutmur, yaddan çıxarmır:

*Adam burda özünü  
zərrə qədər də  
qərib hiss eləmir,  
elə bil öz evində,  
öz oylağındasən.  
Günün altında duranda özünü  
Yazı düzündə sanısan,  
kölgədə olanda elə bil  
Salvarti yaylağındasən...*

"Mələklər şəhəri", "Sakit okean nəfəs alır", "Santa Monika kitab mağazasında", "Bu şəhər", "Səfil kitab oxuyur", "Möcüzələr qitesi", "Vətəndən gelən işq", "Marina Del Reyde", "Qərib diyar, qəribe diyar", "Santa Monika cimərliyində", "İki okean arasında", "Göydə elədiyim dualar" və s. şeirlərdə şairin tekke təsvir məkanı dəyişir, düşüncələri, obrazları, təsvir və ifadə vasitələri (ele ifadə imkanları da!) də dəyişir, yeniləşir. Şairi təccübəldirən bir də Amerikanı hələ "otuyla", "suyuyla", "insaniyla", "cəmiyyətiyle" tanıma-masıdır. Burada hər şey ona yeni görünürlər, yeni göründüyü üçün də möcüzələr ölkəsi kimi gəlir:

*Burda nə qədər meyvə var,  
hələ dadını bilmirəm.  
Burda nə qədər gözəl ağac var,  
birinin də adını bilmirəm.  
Bildiyim odu ki,  
bu bərəkəli torpağa  
nə eksən bitəsidi...  
Doğrudan da, Amerika  
möcüzələr qıtəsidi...*

Şair Amerikanı, onun təbiətini, insanların, sakit okeanı çox təsvir edir, oxucu üçün o qədər də tanış olmayan ləvhələri yaradır. Bununla da, bu qitənin təbiətinə vurğunluğunu gizlətmir, ancaq qurbəti heç zaman dərde eləc hesab etmir, vətənini sevdiyi üçün dərrixir, dərıldığı üçün "Qollarını sevgiyə aç, Gəlirəm, və-

lib", "Nəfəsin toxunsa könül tarıma, içimdə həsrətin puçurlayacaq" və s. orijinal poetik düşüncələri ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlamətidir.

R.Yusifoğlunun "Üçüncü qərinə" kitabında toplanmış şeirlərinin bir hissəsi "Ağrılar çələngi" başlığı altında toplanır. Bu şeirlərdə dünyani düşündürən, onun içindən keçən ağrıları qələmə alınır. Şair sanki bu ağrıları gözle görür, elle toxunur. Bəzən M.Ə.Sabir kimi "Toylar bize toy tutur", "Bədbəxt varlıkların gözü, kəsiblərin cibində", "Neynirəm belə əmini, neynirəm elə dayını", "Elə bil ki, haqq-ədalet, Bu dünyaya vidalaşıb", - deyə cəmiyyətdə gedən ağrları poetik-publisistik münasibətini bildirir. Bu şeirlərdə satirik çalarlar üstünlük təşkil edir. Çağdaş dünyada baş verən proseslərə satirik gözlkələkle baxan şair daim haqq-ədalet axtarışındadır, tərezzinən əyilən gözünü düzəltməyə çalışır və oxucunu da buna kökləyir. Bəzən kinayə, bəzən istehza və təmsilvarılık bu şeirlərə yeni rəng qatır; kiçik bir parçada böyük mətləblər ifadə edir. "Nə üzle...", "Nə vermisən", "Maska", "Şəker", "İnanma", "Bir xəbise", "İnsanlıqlandı çıxan adamlar", "Sahibszit iller", "Kölgə" və s. şeirlərində cəmiyyətdə olan qüsurları lirik-satirik dillə təsvir edir insanları insanlığa (!) dəvət edir.

Rafiq Yusifoğlunun "Üçüncü qərinə" adlandırdığı şeirlər kitabı ömrünün üçüncü qərinəsində poetik duyğuların, hissələrin məcmusudur. Bunu həm də obrazları, təsvir məkanları ilə birgə şairin ömürünü anılarından ibarət tərcüməyi-halli hesab etmək olar. Hər şeirlər onun həyatının bir parçasıdır, məqamıdır. Şeirlərin hər birinin altında günü ilə göstərilən tarix duyğularının, məqamların, onu yaşıdadəcə düşüncələrinin tarixidir..

